

MƏCNUNSUZ DÜNYANIN LEYLİLƏRİ

Bu günlərdə "Xəzan" ədəbi nəşrlər seriyasının may - iyun buraxılışında "Məcnunsuz dünya" poves-tini oxudum. Yazıçı Ayaz İmranogluunun daxili dün-yasına səfər etdim, hadisələri ustalıqla idarə etmək qabiliyyətinə, milli ruhumuzu, milli mənsubiyyəti-mizi, inanc yerlərimizin müqəddəsliyini qorumaq "üsul"larına, şifahi xalq ədəbiyyatımızı, xüsusən də folklorumuzu dərindən bilməyinə, analıq, qadınlıq hissinin alılıyinə sayğısına, ilahi sevginin ölməzliyi ni lirik qəhrəmanın simasında ucaltmağına heyran qaldım. Daha qəqiq desəm, Azərbaycan nəşrində Ayaz İmranoglu imzasını "kəşf" etdim. Bilirəm, "kəşf"imdə gecikmişəm. Məni qınamayıñ, çağdaş zamanımızın qəlbini boş əli qələmliləri o qədər çoxa-lib ki, yaxşları vaxtında tapmaq, görmək üçün xüssü si istedad lazımdır. Şidirgி söz alverinin tügyan elə-diyi bu günümüzdə bir doğma hücrəyə çəkilib təva-zökarcasına öz işini görənlər çox vaxt nəzərdən uzaqda qalır. Belələri bazar açıb "alış - veriş" etmir-lər, həqiqi oxucusunun yolunu gözləyirlər.

Ayaz İmranogluunun əsərləri ilə tanış olan oxucu müəllifin dilimizi, folklorun müxtəlif janrlarını, et-noqrafiyamızı mükəmməl bilməyini elə ilk cümlə-lərdən hiss edir. O, Oğuz - türk ellərinin ildə iki də-fə köçünü - yazda dağa - yaylağa qalxmağını, payızda isə arana - qışlağa enməyini elə canlı və lirik not-larla təsvir edir ki, sanki oxucu bu karvan ilə birlik-də köç edir:

"Qoyun sürünlərinin arxasında çobanların dağda istifadə edəcəkləri məişət əşyaları atlara, qatırlara və iki dəvəyə yüklenmişdi. Dəvələrin üstündə xeyli yorğan, döşək, palaz, kilim sərilmiş, onların arasında da qadınlar, uşaqlar əyləşmişdi. Sanki yüksəlinde gedirdilər. Dəvə aramsız gövşəyir, ağızının yanlarından ağ köpük aşib-daşındı. Dəvələr elə ləngər vura-vura gedirdilər, istər-istəməz onun üstündə olmaq adamın könlündən keçirdi. Dəvələrin üstündəki sərnişinlərdən kimlərsə yatıb, kimlərsə şirin söhbətlərlə başlarını qatır, kimlərsə də ətraf aləmi seyr edirdilər. Köçün qabağında boylu-buxunlu bir cavan oğlan qaşqa atının belində "Çoban bayati" oxuyurdu. Onun məlahətli səsi təkcə insanları yox, həm də uçan quşları, qoyunları da sehrləmişdi. Elə bil köç bu səsin ahənginə uyğun yeriyirdi.

Şablon fikir olsa da "Məcnunsuz dünya" poves-

tində hadisələr Azərbaycanın çox həssas bölgələrinin birində - ayrıqlığın, həsrətin "günahkar"ı xan Arazın sahilindəki Dəlikdaş kəndində cərəyan edir. 1953-cü ildir, martın 5-i, Stalin olən gündür. Dəlikdaşın kənddə qalan sakinləri öz gündəlik qayğıları ilə baş-başadır. Kəndin sakinlərinin bir hissəsi, keçmişdə müsavatçı olduğuna görə Sibirə sürgün edilib. Onların yetim qalan körpələri uşaq evlərinə - "yetimxana"lara verilib. Onların yeganə "günah"ı sərhəd kəndinin sakinləri olmaqdır.

Povest Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə yazıçının layiqli töhfəsidir. Bu əsəri yazımaqda müəllifin məqsədi nədir? Mənim fikrimcə, A.İmranogluunun məqsədi şanlı və şərəflü 23 ay ya-şamış şərqiñ ilk müstəqil dövlətinin tarixinə nəzər salmaqdan başqa, həm də ucqar, başibələli əyalət kəndinin məğrur, eyni zamanda o vaxtin sərt və amansız qadağalarına tabe olmağa məcbur edilmiş spesifik həyat tərzini keçirən sakinlərinin xarakterini açmaqdır. Yazıçı bunu müxtəlif ədəbi priyomlarla çatdırmağa çalışdıqdan oxucunu yormur, dili səlis və axıcıdır. Cümlələrində nəşrlə nəzmi, çağdaş dili-mizlə desək ustalıqla sintez edir. Ona görə də "On-lar gözleri ilə danışırımlar", "Ürəkləri bir-birinə nə dediyini bilir" kimi cümlələr şeir misralarına bənzəyir, əsəri oxunaqlı edir.

Əsəri oxuyan diqqətli və təcrübəli oxucular A.İmranogluunun nəhəng əsərlər yaradan xalq yazıçımız Əli Vəliyevin yaradıcılığından mənəvi qida aldığıni hiss edərlər. Mən Əli Vəliyevin "Samovar tüstülənir" əsərini oxuyanda da belə oxucu zövqü almışam, sanki hadisələrin içində idim.

Hər bir əsəri oxuyanda mənim bir başqa özəlli-yim də var. Yəqin ki, bu mənim ixtisasımdan və pe-səmdən irəli gəlir. Coğrafi adların milliliyinə istər-istəməz fikir verirəm. Povestdəki "Dəvəitirən", "Koroğlu daşı", "Söyüd dibi", "Yel piri", "Lala bula-gı", "Kəmərqoşma", "Mollağa yahı", "Ağ oyuq düzü" kimi toponimlər qədim türk ellərinin tarixindən, zəngin ana dilindən, folklorundan, inanclarından xəbər verir. Bu, yazıçının və ədəbi əsərin uğuru sa-yılmalıdır. Çünkü gələcək nəsillər əsəri oxuyanda nə vaxtsa anlamazcasına dəyişdirilən coğrafi adların ilkin variantına rast gələcəklər. Torpaqlarımızın 20%-nin bədxah düşmən caynağında olduğu indiki

zamanda bu çox vacib məsələdir. Fəlsəfi fikir şairimiz, poeziyamızın "Gülüstan"ını yaradan Bəxtiyar Vahabzadə deyirdi: "Adlar tarixdir, elmi mənbədir, sənəddir. Adlar özündə tarix yaşadır. Belə olan halda adlara biganəliyi tarix bizə bağışlamaz". Rus alimi B.A.Serebrennikov da coğrafi adların qorunmasının vacibliyini vurgulayırdı: " İnsanların sıfət cıgiləri, dili yer üzündən silinə bilər, amma toponimlər (coğrafi adlar) min-min illər keçsə də əbədi yaşayır". Ayaz İmranoğlunun yaradıcılığında da milli mənsubiyyətli coğrafi adlara tez-tez rast gəlinir. Bu onu göstərir ki, yazıçı əsərlərində təsvir etdiyi bölgənin coğrafiyasına, tarixinə bələddir.

Vətənimizin bir çox bölgələrində, elcə də mənim doğulduğum Şimal - Qərbi Azərbaycanda tut ağacına gər ağacı deyirlər. A.İmranoğlu əsərində vurgulayır ki, gər ağacı nəsil ağacıdır. Dədə, baba-dan eșitmışık...

Bir də povestdəki bir neçə nüansı şərhsiz qeyd etmək istəyirəm:

1.Cümhuriyyət qurucularını həbsə atıb, sürgün edib, öldürdüklərini öldürdülər. İmpériya quzğunun qanlı caynağından yaxa qurtaranlar isə qurbətə pənah apardılar. Sonralar o qəriblər qərib ölkələrdə qərib məzarlara döndülər...

2. Bayraq o qədər gözəl idi ki, yağışdan sonra çıxan qövsü - qüzehdəki göy qurşağına bənzəyirdi...

3. Bir anda içində sevgi hissi doğuldu, qəribə duyğular yaşadı. Anı olaraq uşaqlıq illərində ata nənəsinin ona danişdiyi "müsavat bayraqı" hekayətini yadına saldı...

4. Babanın motal papağı vardi. Papaqcı dostu Şamil quzu dərisindən tikmişdi. Gecələr evdə hamı yatandan sonra papağı qarşısına qoyardı. Papağın içindəki bayraqı qarşısına qoyub xisin-xisin ağlayarıdı.

5. Papağın içindəki bayraq təptəzə qalmış, göz oxşayırıdı. Ortasında paslanmayan metaldan olan aq aypara, aq səkkizguşəli ulduz papağın içini işıqlandırırdı. Ağappaq işiq babasının ruhudu sanki...

Məni əsərdə iki müxtəlif taleli, xarakterli obraz - Gülayə Zalı qızı və dəli Dilarə daha çox özünə cəlb etdi. Bir haşıyə də çıxm. Bizim milli düşüncəmizdə həmişə aqilli, qeyrətli, ismətli haqqı tapdalaman, düzə düz, əyriyə əyri deyən insanlar "dəli" olublar. Koroğlunun dəliləri, kefli İsgəndər və s. Dəli Dilarə də belə "dəli"lərdəndir.

Dəlikdaş kənd sovetinin sədri Gülayə Zalı qızı o zamanın ağır sınaqlarında bərkivən, mətinləşən, sərt və qəddar olmaqla yanaşı, lazım gələndə nara-

hat, nigaran, müləyim, mərhəmətli qadına - el anasına çevriləməyi bacaran, Sibirə sürgün edilmiş kənd sakinlərinin yetim övladlarına həssas ana kimi yanaşan, Şuşadakı uşaqevinin sakinləri olan kədindən yetim balalarına sovqat aparan, ora yerləşdirdiyi uşaqın xəstələnməsini özünə ağır dərd edən dörd qız bir oğlan anasıdır. Yetimxanaya yerləşdirdiyi uşaqların ən balacası "Evimizi istəyirəm, evimizi!" deyib onun boynuna sarılonda ürəyi qan ağlayan kövrək qadın - böyük Türk anası bu səhnəni heç vaxt unutmur.

Gülayə Zalı qızı Dilarəni "ərizə şəri"ndən, NKVD-nin caynağından qurtarmaq üçün çox dəlillər getirəndə vəzifə səlahiyyəti unudulur, analıq hissi vəzifə borcuna qalib gəlir. "Dəlo"nu qapatmaq üçün məntiqi fikirlərindən əl çəkmir. Doğrudan da NKVD-nin ispolkomunun sədri Mamedovun təbirincə desək, "Bu kişi hünərli qadının gözəl aurası var". Həmişə Dilarənin pasibani olan, onun daxili dünyasının safığına inanan Gülayə Zalı qızı görün necə aqilli arqumentlər söyləyir ki, Dilarəni quzğun NKVD-nin pəncəsindən xilas etsin:

-Dilarə ata-anasının, qardaşlarının xiffətini çekir. Sizə asan gəlməsin, bir ailə pərən-pərən düşüb. O da bu yolla dərdlərini ovutmaq istəyir. O, haradan bilir ki, ölkəmizdə hansı siyasi hadisələr yaşanır? İnsanların gün-güzəranının da necə olmasını ayırdı edəsi ağılda deyil. Şpiyonluq etmək onun işi ola bil-məz. Əslində onun adını çəkmək izi yayındırmaq istəyində olanların əməlləridir. Xarici ölkələrin adamları savadlı adamlarla əlaqə qururlar.

Müqəddəs analıq hissi deyilmi bu? Onun qardaşının həyat yoldaşına - gəlinlərinə müdrik nəsihəti də çox iibrətamızdır:

-Ay gəlin, görürsən zümrümə edən samovarı? O sanki gəlinin qaynanası, evin ağbircəyidir. Dızıltısı ilə özünün varlığını göstərir. Bu səslə gəlininə ev-darlığı öyrədir. Dəmkeşin üstündəki dəm çaynikı gəlindir. Səssiz-səmirsiz qaynananın dediklərinə sakitcə qulaq asır. Qaynana içindəki odla gəlinini həyata, gələcəyə hazırlayır. Gördüyü bu stəkan isə qaynananın oğlu, gəlinin əridir. Ona dızıldayan samovarın aq suyundan, dəm çaynikinin gəlin kimi təkinli, ətirli çayından süzülür.

...Bu qasıq vaxtaşırı stəkanın içində fırlanan, aranı qaişdırıbaldızdır. Çaya tökülen şəkər isə nəvədir. Sən demə, bütün söz-söhbəti kəsən də odur. Qaldı, bu bir dənə nəlbəki, o qaynatadır. Stəkandaçı çay həddini aşib daşanda onun qarşısını alan da odur. Evdə yaranan söz-söhbəti kəsən qaynatadır.

"Aslanın erkəyi, dişisi olmaz" deyib babalarımız. Bir də deyiblər ki, at ığidin arxasıdır. Povestdə at belində doğulan, böyüyən, at belində Vətənin keşiyində duran böyük Türklerin yaraşığı atın hünəri, vəfəsi, sahibini darda qoymaması Gülayə Zalı qızının at belində Həkərinin qanadlı əjdahaya dönmüş sellərindən keçən zaman Kürəni ilə xəyalı səhbətin də sanki yaxın dosta müraciət kimi çox maraqlıdır: "At quş kimi çaya şığıdı. Dərinliyə düşdükcə sanki at qanad taxıb suda ueturdu. Köpüklü sel artıq atın qarnının altını yalayırdı. Gülayə Zalı qızı hiss etdi ki, sel ata güc gəlir. Özlüyündə piçildədi: "Kürənim, məni darda qoyma, yenə vəfadarlığını göstər..."

Əsərin sonunda Dəvəitirənin burulğanında ilahi sevgisinə qovuşan Dilarənin işini araşdırın istintaq qrupundakı 24-25 yaşlı cavan prokurorun Gülayə Zalı qızının Şuşadakı uşaq evinə təhvil verdiyi, xəstələndiyinə görə Bakıya göndərilən, öldüsü-qaldısı bilinməyən Müşfiq olması oxucunun qəlbində kövrək ümidi yaradır ki, Sibirə sürgün olunan ata-ananın, sevgisinin qurbanı olan Dilarənin evində çıraq yanacaq. Elin ağbirçəyi Gülayə Zalı qızı da buna əmindir, ona görə də yatağından qalxıb Müşfiqi bağırna basmağa heyi olmayan rahatca dünyasını dəyişə bilər.

Ayaz İmranoğlunun yaratdığı Gülayə Zalı qızı dolğun Azərbaycan qadını - ana obrazıdır.

Bəli, məni dəli Dilarə daha çox özünə valeh etdi. Ata-anası Sibirə sürgün edilmiş, kiçik bacı və qardaşları uşaq evinə verilmiş, özü isə tək-tənha yaşıyan dəli Dilarə sözü və sevgisi bütöv cəsarətlə el gözəlidir. "Xalq düşməni"nin qızı olmasına görə çox cavanların sevgisini etiraf etməyə çəkindiyi Dilarə (bundan sonra onun adının əvvəlinə "dəli" ayaması yazmayacağam) sözünü üzə deyən, saf sevgi uğrunda canından keçməyə hazır olan el qızıdır. Tay-tuşlarının 14-15 yaşında ərə gedib oğul-uşaq sahibi olduğu zəmanədə 24 yaşlı Dilarə artıq qartılmış qız hesab edilirsə, bu bizim mənəvi eybəcərliklərimizdən birisidir.

Mərdi - mərdaniliyi, sözü üzə sax deməyi, səliqə - sahmanı ilə seçilən Dilarə Stalin ölüən günü Gülayə Zalı qızının "Sən burda kef edirəsən?" sualına cəsarətlə belə cavab verir:

-Biz həmişə kefdə olmuşuq. Qorxaq deyilik. Əyilməmişik, əyilmərik də!... Gülayə bajı, qəribə millətik eh... Moskvada bir qərar qəbul olunan kimi birinci burada, bu sərhəd kəndimizdə icra olunur. Deyirəm bəlkə də Moskva əhli rehbərimizin ölməndən duyuq düşməyib, siz isə burada yas keçirir-

sınız. Görəsən, üçü, yeddisi, qırxi da olajaq?

Stalinin ölümü başqalarından fərqli olaraq Dilarədə ümid qıçılcımları yaratmışdı. Tez-tələsik sovet sədrindən soruşur:

-Gülayə bajı, görəsən dədəm, nənəm qayıdajaq? Deyirlər, inşallah şurəvi hökumət dağılajaq.

Dilarənin ilahi eşqi, saf sevgisi də əsərdə çox incə detallarla qələmə alınmışdır. Çoban oğlana rast gəlməsi, oğlanın Dilarədən su istəməsi, gedəndə oğlanın "Gözlə, gələcəm! Anama gəlin edəcəm səni!" deməsi həssas oxucunu sevindirir, ümidi ləndirir, sonra da coban oğlanın Həkərinin sellərində boğulması xəbəri isə kövrəldir, duyğulandırır.

Hələ adını belə bilmədiyi çoban oğlanın nakam məhəbbəti Dilarənin yuxusunu ərşə çəkmışdı. Dilarə onu yuxuda görməyi belə şirin vüsal bilirdi. Sevgilisinə qovuşacağına bütün varlığı ilə inanırdı: "Bayaqdan burulğana baxırdı. Sevgilisi burulğandan çıxmırkı ki, çıxmırkı. "Hardasan, harda..?" - deyərək əyilib göldən bir ovuc su götürüb içdi. Bir ovuc su onun bədəninə elə yayıldı ki, həmin andaca divanə-yə çevrildi. Astadan "oxqay!" dedi. Sonra nə fikirləşdi: "Yox, su da içimin yanğını söndürə bilmir. Burulğana atılıb ona qovuşmalıyam", dedi.

Yazıcı bədii təxəyyülü ilə mərhəmət işığını yandırır, heç vaxt qovuşmayacaq iki sevgilini suların qoynunda qol-boyun edir:

-Özünü burulğanın qoynuna atdı. Burulğanın həmin andaca lal sükutunun bağlı yarıldı. Ay işığı düşən suyun üzü də güzgü kimi çıplıklındı. Burulğan, beləcə ilk və son eşq dastanını oxudu. "Dünya Məcnunsuzdu!" deyə-deyə.

Çoban oğlan Dilarəyə aşiq olan su mələyi yidimi? Sonda da azgün sellərin ağuşunda gedər-gəlməzə getdi. Bəlkə elə Dilarə də saf sevgisi uğrunda canından keçməyə hazır olan su mələyi idi? Özlərini burulğanların qoynuna atan, bu fani və kəmfürsət dünəyada qovuşa bilməyən iki sadıq aşiq başqa necə qovuşa bilərdi ki!?

Vüsəliniz mübarək, Çoban oğlan, Dilarə! Həqiqi sevgi bax buna görə əbədiyəşardır.

Məcnunsuz dünyanın Leylilərinin həqiqi sevgisi bəşəriyyət yaşadıqca yaşayan ilahi mənəvi varlıqdır. Niyə mənəvi? Çünkü mənəvi varlıqlar maddi varlıqlardan daha uzunömürlü, daha etibarlı, daha safdır...

Dilarənin sevgisi kimi...

VAQİF OSMANOV,
21. 06. 2018.